



زحمتکشله و شورا قورلوشنه عابد بازیلاره  
صحیفه لر مز آققدر.  
درج اولنمیان مقاله لر قایتارلمایبور.  
ادارہ نك آدرہسی: اربوان آبوویان کوچہسی  
ا. ق. (ب) ف. مرکزی قومیتہ تورک شمعہسی  
تلفون نومروسی 254  
توضیات شعبہ سنك آدرہسی: اربوان، آبوویان  
کوچہسی نومرو 14  
تلفون نومروسی 272

### فرقه داخلی ده مورقرا تیا مسلهسی

فرقه داخلی ده مورقرا تیا مسلهسی  
هله 10 نجی فرقه قورولتایندہ  
میدانہ قویلمش و مذاکرہ ایدیلوب  
اونک بارہ سنده قرارلار چقارلمشدر.  
سونک زمانلرده ایسه فرقه مز حیا  
تنگ بومی اہمیتلی مسئلہ لرندن بریدہ  
«یوروقرا تیزمہ قارشومبارزہ» اولقلہ  
برابر، عینی زماندہ فرقه نك داخلندہ  
ده مورقرا تیا حیا تہ کجیرمک مشلہ سیدر.  
فرقه داخلی ده مورقرا تیا دیلمک،  
فرقه تشکیلاتی داخلدن جانلاندرمق  
فرقہ نك هر بر عضوہ فرقه طر  
قدن میدانہ آلمش بوتون زحمت و  
مسئلہ لر تہ و اونلارک حله فعلا  
اشترک ایشہ لرینی تامین ایشمک دیمکدر.  
شورالارک، همکارلار و قواویہ  
زاتیب تشکیلاتلارنک جانلاندریماسی  
یوروقرا تیزمہ قارشو مبارزہ، هر بر  
ایشجی و کندیجی اولکہ مزده  
سویالیزم قورلوشنه اشترک ایتیریمک  
و بوتون بو مسئلہ لارک حلی فرقه  
داخلی خطیلہ حیا تہ کجیریلدیکدہ  
فرقه داخلی ده مورقرا تیا اجرا ایدلمش  
اولور.

حقیقتاً یوروقرا تیزمہ قارشو مبا  
رزہ ایشمک فرقه داخلی ده مورقرا تیا نك  
حیا تہ کجیریلیمہسی اوغریندہ مبارزہ  
آبارماق دیمکدر.  
بوابیکی اہمیتلی مسئلہ لری میدانہ  
آتان یئہ بزم اجتماعی حیات و  
تشکیلاتلارمز، بزم زحمت شرطلر  
مزدردیسہک سہو اولماز و ہمین  
بو خصوصی شرطلردر کہ قومونیسٹ  
فرقہ سنی بو مسئلہ لارک بوگون دھا  
زیادہ بومی مسئلہ لر سیراسنہ کجیر  
مہسنہ مجبور ایشمیشدر.

10 نجی فرقه قورولتایندن باشقا،  
14 نجی فورولتایندہ فرقه داخلی  
ده مورقرا تیا بارہ سنده چقارمش اولدیجی  
قرار و قطعنامہ غایت بیسط و  
آجیق اولراق دیور:

«برولہ تارباتک و زحمتکش کتد  
ایرک کتلہوی تشکیلاتک قوتلندیریلیمہ  
سی حقدہ بوتون زحمتلر لایقلہ  
حیا تہ کجیرہ ییلمک ایچون، لازمدر  
کہ ہمین زحمتلرنک رہبر قوتی  
اولان عموم اتفاق قومونیسٹ فرقه  
سی دواملی داخلی فرقه ده مورقرا تیا  
خطی اوزرنہ دورسون. فرقه سیا  
سنک الگ اہمیتلی مسئلہ لارک تدقیقی  
و حلی بارہ سنده فرقہ نك کیش کتلہ  
لرنک فعالیتلرنی بوکستہلی، فرقه  
نك مہم وظیفہ لر تہ یگی قوتلر  
میدانہ چکمهلی، کولہ لارک برینہ  
فرقہ دہ یگی قادرلار حاضرلامالی.  
فرقه آتیقنک کیفیتنی بوکستہلی،  
لہنین علمنی فرقه داخلندہ کتلہوی  
لشدیرمهلی و ساترہ.

ایشہ 14 نجی فرقه قورولتاینک  
چقارتدیجی قطعنامہ نك بو بارہدہ الگ  
اہمیتلی قطعلری بولردن عبارتدر.  
بو قرارلاری و اوندن سوگرہ  
بر چون قوقرائس و یلہ نوملردہ  
ذکر ایدیلن فرقه داخلی ده مورقرا تیا  
مسئلہسی هر دایم اولدیجی کیی بو  
گون دخی نوبتی و اہمیتلی مسئلہ  
لرمزددر.

بوفرقه داخلی ده مورقرا تیا حیا تہ  
تطبیق ایشمک ایچون برده فرقہوی  
کتلہ سنک سیاسیجہ سوادلی و فرقه  
طرفدن قونیلان مسئلہ لر دن معلوماتلی  
اولماسی کر کدر.

بونک ایچون یئدہ فرقہ نك مسئول  
ایشلرنده بولنان بولداشلار اوزرنہ  
بو یوک وظیفہ دوشیر. فرقه داخلی  
ده مورقرا تیا بمرکردن الگ آشاغی  
اوزہ کلرہ قدر اونلر تعقیب و حیا تہ  
تطبیق ایشملی درلر. بو وظیفہ دن ایسہ  
هیچ کس قاجمالمالی، و فرقہ نك قیا  
غندہ بولونان بوتون مسئلہ لر یلہ فرقه  
سیاستہ و قورولوش زحمتلرنہ بوتون  
فرقہ کتلہ سنک اشترک ایشمک تامین ایشمیشدر.

### مدافعه اولنماق ایچون دایما حاضر بولنمالی یز

(شورالار اتقاقنک حریری-انقلابی شورا  
طیارہ-کیما قورولتایندہ ووروشیلوف  
بولداش یگی محاربه تہلکہسی بارہ  
سنده دانیشاراق دیور: کیمسہ ییلمز  
تہ وقت و کیم باشلہ جکدر؟  
شورالار حکومتی کیی ہیچ بر  
دولت اوز اولکہ سنک حدودلرنک  
مدافعهسی مسئلہ سنہ قلب راحتلکیلہ  
باقامیر. فقط ایندی کی بین الخلق  
وضعتی کوز قباغہ آلاق بزیمجیلی  
صورندہ واسطہ لر الہ آلمالی یز.

بر چوققلاری تجلیہ سئوال اید  
برلر کہ محاربه کیملہ و تہ وقت  
باشلہ جک؟  
دقتلی و گوزی آجین اولماق لازم  
لہنین دیوردی کہ شورالار اتقاقی

ایچون محاربه لابدر، او: اولایلر  
بوگون، یارین یاخود IO-5 ایل  
سوگرا اولور. بیر قانتالست دنیاسندن  
قورقمان راحت بر سورتلہ تصرفا  
تمزک قورولوشنه چالشا ییلرز. وعینی  
زمان دقتلی و گوزی آجیق بولنما  
لی یز. محاربه طرفدن امین اولدیجیزی  
فرض ایشمہلی یز. اولکہ مز جوق  
یو اگدر، او، بوتون عرض کرہ سنک  
آلتین بر حصہ سنی دوتیور. حدود  
لرمز جوق کیشدر اونلارک محافظہ  
سی ایچون دوشونجہلی اولماق لازم.  
محاربه ایشمکہ فکرمز یوقدر  
شورالار حکومتک ہیچ کس  
اوزرنہ هجوم ایشمکہ و محاربه یہ  
باشلاماقا فکری یوقدر. لاکن دو  
شمئلرمز علیہمزدہ محاربه حاضر یولرلر  
و یز مدافعه اولماق حقدہ دو  
شونمہش اولساق آحمق اولمش  
اولورز.

آویاخیمیایی قومتلندیرملی یز  
شورالار دولتی اوزشرقی قومشو  
لرندن-آفغانستان، ایران و تورکیہ  
طرفدن امیندر. شورالار اتقاقی  
اونلارلہ دوستدر، فقط غربی-آوروپا  
-حدودلری اوزرنده تاسلر اولسون  
کہ ایش قنادر، احتمال کہ اوزرمزہ  
هجوم ایدلسون. محاربه زماندہ  
دوشمنلرمز هر واسطہ یہ - کیمیایہ  
(غازلرہ)، طیارلرہ، تانقلرہ، یوک  
تولار و الخ مراجعت ایدہ جکدر.  
دیلمک اولور بزده ہمین واسطہ لر دن  
کیرو دورمایوب حاضر و مہیا  
بولنمالی یز. بو سببدن اوتری آویا  
خیمیانک-مدافعه یہ یاردیم ایدن جمعیتمک  
وظیفہسی تخیقی قومہ مزک و عظمت  
مزک انکشافی حقدہ دوشونمک او  
لعالی در.

### کندہ یگی شورا سچکیلرینہ نہ جور رہبر لک ایشملی

کند قومونیسٹ اوزہ کگری و  
شوراسچکیلری  
یگی شورا سچکیلری دولایسبلہ  
کند اوزہ کگری کچمشک تجربہ لرینی  
حسابا آلمالی درلر کہ واقع اولان  
سہواتلری دوزتوب بودفہ سچکی  
لری دھا موفقیقلی بر صورتدہ  
کچرہ ییلسونلر.

هر بر اوزہک ایچون آیدین  
اولمالی کہ کچین سچکیلر زماندہ  
I) کندیلرک یوقسول، موزدور،  
اورتاباب، قولچوماق و الخ حصہ لارک  
نہ جور اشتراکی واقع و نہ ایچون  
بری آتیف و دیگری ضعیف او  
لمشدر، 2) اوزہ کک تکلیف ایتدیکی  
نامزدلردن بیچہسی و نہ ایچون  
سچیلیمہ دیلر، 3) بوتون قومونیسٹلر  
سچکیلرہ نہ جور اشترک ایدرلر  
ایدی و هانکی جہدن اونلارک  
اشتراکی ضعیف اییدی، 4) یوقسوللر  
کندک آتیقی ایلہ برلکدہ چالیشلان  
ایشدہ نہ تقاضالار وار ایدی و الخ،  
بو سورغولری یاخشی تحقیق و  
آیدین ایدن اوزہک طبیعی کہ بودفہ  
اولان سچکیلر اتناسندہ دھا بو یوک  
موفقیقہ مالک اولاجاقدر.

فرقہ نك رہبر لکی  
بر جوق اوزہ کلر دھا یاخشی  
آگلامشلار کہ بو یون قاجرماق امر  
و مجبور ایدییجی ال چکمکک و  
عینی زمان کندیلر اوزرنہ فرقه  
رہبر چیلکندہ بولنماق تہ یوک اہمیتنی  
وارددر.  
بر برده بویلہ آگلامشلار کہ

ایشدن ال چکمهلی، ہیچ شئی یہ  
قاریشمایوب کندیلری براقمالی، نہ  
جور ایشترار سہ اولدہ سچکی یی  
اجرا ایشونلر. اوزہک سوزلہ او  
کیی اوزہ کلر کندیلرہ رہبر لک  
ایشمکدن ایسہ اوزلری اونلارک دا  
لندن کیتمشدرلر، و اوز نامزدلرنی  
بیرمشلر سہد اونلاری مدافعه ایشمہ  
مشارددر، جور بہ جور مسئلہ لر تحقیق  
اولندییجی وقت سکوت ایدرک اوز  
آمش قولچوماقلارا لازم اولان جوا  
بی ویرمہ مشلر و الخ، دیگر بر بر  
دہ، هر نہ قدر ابتدای سچکی  
زحمتلری آبارمش، کندیلر آراسندہ  
سولمش و مسئلہ لری ایشمک  
سہ، اما سچکی کونندہ اوزلری  
طرفدن نامزدلر تکلیف ایشمہ سندن  
تمامیلہ بو یون قاجر مشلر.  
کندیلر آراسندہ آقتیقلک حصولہ  
کئورمک و عینی زمان فرقہ نك  
رہبر لکنی قومتلندیرمکہ چاشمالی.  
سچکی زماندہ اوزہک طرفدن  
نامزدلر ویرمکدن بو یون قاجر مالمالی  
بالعکس سچکیلردن قباق کندیلر  
آراسندہ تبلیغات آبارمالی، اونلاری  
اوزہ کلک نامزدلری ایلہ تانیش ایشملی  
و سچکیلر آراسندہ اونلارک بارہ  
سنده یاخشی فکرلر یا تمالی، بو سو  
رتلہ، سچکیلر اوزرنده سیقنتی قو  
بمان اوزہ کلک نامزدلری سچکی یہ  
کچرمک ممکن اولاجاقدر.

مہمی ابتدای سچکی زحمتلردر  
کندہ چالیشان فرقه و ہلر بر شئی یی  
یاخشی ییلمہ لدرلر، اوزہک، سچکی  
لردن قباق اگر کتلہ یی (موزدوری،

یوقسولی و اورتابابی) تشکیل و اوز  
طرفنہ جلب ایدمہ مش سہ و سچکیلر  
آراسندہ اوز طرفندن تکلیف اولنان  
نامزدلر حقدہ یاخشی فکر باردا  
ییلیمہ مش سہ او: ہیچ بر موفقیقہ مالک  
اولایمہ جقدر. قولچوماقلار اوز زحمت  
لرنہ سچکیلردن جوق قباق باشلیلرلر،  
اونلار اوز نامزدلرنی قباق چکیلر  
علیہدار نامزدلرہ قارشو جماعتی  
تحریرک ایدرلر و الخ.  
جوق وقت سچکی گوتندہ او  
نارک «تشکیلاتچیلری» اورتابدہ  
چقمبورلر، قضاایشی او جور ترتیب  
ایدرلر کہ اونلار حاضر اولماداندہ  
ایش قباغہ کیدر. اوز آدملری  
سچیلیمہ مش اولسادہ ہیچ یوق سہ فر  
شو کیلرک سچکیسی یوزولور. بوم  
اوزہ کلر قباغہ دن چالشمایوب هر  
شئی یی «یاخت» ہ بر اقریلر.

### هامودن قباق یوقسوللاری و موز دورلاری تشکیل ایدیلر

یوقسوللر و موز دورلار ہوز  
آرزو اولناجاق درجہدہ او قدردہ  
آقتیقلشمہ مشدرلر، سببی اودر کہ او  
نلاری تشکیل ایشمکہ آرز دقت یی  
رلمشدر. شک سز، بو ییل کند تشکیل  
تلاری دھا یاخشی ایشہ کچمشلردر  
و هر برده یوقسوللر ایلہ برابر  
زحمت آباریلر، فقط یئدہ نقصانلار  
وارددر، اونلاری رفع ایشمک لازمدر.  
بو ییلک سچکیلری وقتندہ -  
یوقسوللری و موز دورلاری دھا دہ  
آقتیقلشدیرمک، یوقسول و اورتاباب  
کندیلرک برلکنی یارتماق و کوچ  
لندیرمک-شعارمز اولمالیدر.

### بیطرف آقتیقلدن دھا زیادہ استفادہ ایشملی

کچین سچکیلر زماندہ کند  
اوزہ کگری بیطرف آقتیقلدن یاخشی  
استفادہ ایدمہ دیلر. بر برده اونلاری  
تجلب ایدمہ دیلر، دیگر بر برده  
حقیقی آتیف عوضنہ راست کہ  
آدملری قباق چکوب ایشہ قویدیلر.  
اوزہک حقیقی آتیفی، جماعت  
ایچون چالشانلاری نظرہ آوب او  
نلاری قباق چکمه نی، اونلار ایلہ  
مشاوردہ بولتوب مہم مسئلہ لری حل  
ایشملی در. چالیشمالی کہ کندک  
یاخشی لری اوزہک ایلہ بر اولوب  
یئنجاقلاردہ تکلیف نامزی مدافعه ایدلر.  
کند اوزہ کلر مزده کچین ییلک  
سہولری گوزل صورتدہ حسابا آلتور  
و ہمین سہولر رفع اولتورسہ بو  
ییلک سچکیلری بلا شرط موفقیقلی  
اولاجاقدر.



### بين الملل تريبهني قوتلنديرمه اي

محترم ارمنستان ل. ق. ك. افقائنگ ناشرافكارى اولان «آوانقارت» (رهبر) غزتهسنگ سوك نومروسنه آشيگ غازاريان امعالي و «بين الملل تريبه» سرلوحه لي بر مقاليه تصادف ايشنگ.

بولدش حقيقي گوز ايله ايكي ملت آراسنده بر طاقم سييلردن دولاي سوغوقلق ميدانه كلمهسنگ بلگ گوزل ياناشمش و لازمي بوللار كوسترمشدر.

عصرلردن بري ازميني تورك ايكي قومشو. سرحدلري آراسنده ساكن اولان اهالي هر دائم يكدبكريله اقتصاداً مربوط اولماقده و دانما تصادفهدرلر.

ايشته جانلي نبوت كوستره جك اولساق: قازاق و ديلجان قضايلرنگ حدودينده ساكن اهالي ايچروسنده اولان عضولر بو گون حالا اوز قارا فكرلريني اورتايا سورمك و او بولدان استفاده ايتمك جوزبه جور فريلداتلار چويرمك تشبته اولوب، اصلا بوفكري ترك ايتمك ايشتميرلر.

فيد ايتديكمز قضايلرنگ آراسنده اوتلاق، يابلاق سو، دكرمان، ميشه و سائر كيمي مشكلر اوسته كند قولچوماقي كند ايچريسند اولان گنجلري (ايشتميرارمني ايشتمير اآذر بايجانلي) بر بري اوسته سالبرماقدان اصلا چكتمزلر. مثلا: بر «سوفلو» كندليسي بر «اوزون تالاهي مانلي قوروقدان آبارارسا، همين كند قولچوماغي او ايشته مذكور كندنگ فرقه جي و قوموموللاريندان كوره رگ، بو ايش اوسته يالان شايملر جيقارار. و «بوني يابان كند آدامي دكل بلكه كنده موجود فرقه جي و قوموموللاردن» ديه بر سوغوقلق توره در. طبيعي كه كند ايچروسنده سوادلي و سياسي سوادى اولميان

قومومولده شو مضر فكره شريك اولدراق، جوربه جور فكلرله دوشورلر. ايشته بونلارگ هبسته سبب بين الملل تريبهنگ آزلغي و ضعيفلكيدر. بش آلتى ييل بوندان مقدم ذكر ايتديكمز حدودلاردا معروف بلكر خانخوسكيلر، دوروبدا ايكي زحمت كشي بر بريله چارشدبر اراق، قزل قانلاريني آقنيور و اوزلريله «اوزون تالاهدا بلكلكر ساغلقنه ايچرلردى، ايشته اوتات تو كوتوسه بو گونه كندلر ايچروسنده تصادف ايتمك اولور، تصادف اولتان شخصلر اوز قارا فكرلريني بريته بترمك ايشته بوزلر. بومللي حس و شايه مسئله سي هر شيدن چوق ميشه يابلاق اوسته ميدانه كليلر.

بويله كهنه فكلرلرنگ فكلريني آياقلار آلتدا چكهمك و او خان خوسكي و مقروبولاري درخاطرايدن قولچوماقلاره حدني قانديرمماقدان اوترى هميشه گنجلر وفرقه اوزه كي (آذربايجان ارمنستانلي اولماق اوزره) جانلي علاقه باغلامالي، صيق صيق بين الملل تريبه و اجتماعي باشايش اطرافنده معروضلر ويرمه ليدرلر. هر شيدن چوق بر بريله مربوط، اوتلاق، ميشه، سو، دكرمان و يول كيمي مشكللري حل ايدمك ظاهره بربرلك قولمايدر.

بوگونكي گنجلك خارجي اولكلر گنجلك انقلابي حر كاتتي او كرنمكه برابر، اوزكوزي قباغنده اولان بو جور مشكللري حل ايشمالي و خاتلره كوسترمه ليدر كه ل. ق. ك. اتفاهه كيردن هر شخص سيزنگ قارا فكرگزه شريك اولما بوب بوتون گنجلك آراسنده بر بين الملل تريبه تشكيل ايدمكيدر.

ن. عابدلي

يوقسول و اوزتاباب برلشوب سوز بر ايندزلره قولچوماق هيچ وقت شورايه كيرمزم

### سارف جهه سنده

ايروان رابفاك تورك شعلرله و باخود تورك تخيقوم سفنرله قبول اولميان تشكيلات عضولري، قمله و زحمتكش گچلر و لهين نامنه عالي تيب مكنبه قيد و قبول اولمشلردر. ايكي آيدنبرو مذكور مكنبگ تورك سفنلرنگ اقتصادي جغرافيا درسلرله تعين اولنان معلم ايكي آي طرفنده هر بر سفنده آنجاق اوج دغه كيرمشدر. درعهده ايدنلن وظيفه به قارشى كوستريان بو درجه لاقيدلق نه به حمل ايتمالي. عجبيا وقت اولمادينه يوقسه ايشته تنزل ايتمديكه:

اگر دوغروندن ده تعين اولنان ديوار غزته سنده هيبت تحريريه و يا مخبر اولوب ده، زنگي به» يو قاسپانيا باره سنده معلومات يازميانار بويوك قصور يايبورلر.

قادرلار نماينده لري، سچكيلره فعلا اشتراك ايدنگز.

### شورالار زاقاقيا سنه

با ك فرقه تحرير نفوسنگ يكوللري

باكو رايثوتنده فرقه تحرير نفو سي 303 فرقه اوزه كلرنده واقع اولمشدر. بونلاردان 181 ي قمله 41 ي كندلي، 69 ي موسهلرنگ، 9 ي مكنب موسهلرنگ و 3 ي عسكري اوزه كلري درلر. تحرير نفوس وقتنده باكو تشكيلا تنده 20.333 نفر فرقه جي وار ايدى، بونلاردان 15.633 ي عضو و 4.600 ي نامزدلردر. اولنلاردان 19.186 ي كشي و 1147 سي آرواددرلر. 1319 فرقه جي تحريره آلتمادى.

محلي الكتريق قورولوشي

ايچون حصر اولنان مبللر

زاقاقيا دولتي بلان 26-27 بودجه سيله زاقاقيا قوشما شورا جمهوريتلرنگ محلي الكتريق ستانسيالري ايچون حصر ايتديكي مبللرلي آشاغنده كي وجهه يابلامشدر. آجا ريس- زغالي الكتريق ستانسيانگ تيكلمه سي ايچون بر مليون منات، آباشي ستانسياسنه 250.000 منات. سوخومه 50.000، ايچوانا 100.000، كنجيه 500.000، نوخي ايچون 15.000، نه يتاقان ستانسياسني كشتنمك و تعمير ايتمك ايچون 300.000، ايروان ستانسياسنه 100.000، جمعي 2.450.000 منات.

سورام و چاجور كچيدلرنده تله فون

زاقاقيا دمير يول اداره سي سورام و چاجور كچيدلرنده تله فون كچيرتمكه باشلادى. همين رايونلره يكي اصول آباراتلر ويريله چكدر.

### موفقت و نقصانلر

بوسته شعبه سي آچيلمالي در

له يتاقان قضاينگ آغايا ناچه سنده بوسته مخابراتي اولمادبغندن بوتون جماعت و خصوصيله شورا قوللوقجي لري و معلملر بر طاقم مشكيلاتلره دوچار اولمقده درلر.

بو نقصان بوزندن اولنلار مر كزندن حكومت و فرقهنگ نوتى و اهم قرارلارندن گوني گوته خيزدار اولميرلار. غزته لر ايرواندىن 10 گون دن آنجاق كلير چاتير، مكنوب و تعميمنامه لر، هكذا، مكنبلره لازم اولان ندريسات كتاب و لوازماتي يته هفتلر سوگرا آنجاق الله ايديله ييلير.

هر حالده آغايا ناچه سنده بر بوسته شعبه سي آچيلماسي گونگ اهميتلى و نوتى مشكللردن اولوب اونى هيچ وقت تاخير ايتمك اولماز ظن ايدرز.

«زنگي» ننگ كومميكيله

ويدى باسار ناچه سننگ مر كزي

شورا- تور كيه بيطارلريننگ

مشاوره سي بيتدى

شورا- تور كيه بيطارلريننگ مشا وده سي يتتريك بانوارك 28 نده آقشام اجلاسند طنظته لي صورتده مقاوله ننگ امضالماق معامله سي واقع اولدى. قارشيلقلى تيريكاتلردن سو گرا ضيافت ويرلدى و بر چوق سلام نظقلري سويله نلدى.

مكتب انشا آتى ايچون 15 مليون

آذربايجان خلق قوميسارلار شورا سي برنجي بش ييلنگ مكنب انشا آتى ايچون 15 مليون منات حصر ايتدى.

كچجده الكتريق ستانسياسي

زاقاقيا دولتي بلان اداره سي كنججده كنجج چايي اوزرنده الكتريق ستانسياسي تيكمكي لازمي كوردى و انشاآت، 1928 نجى ييله يته چكدر. كنججده تيكيلدن منسوجات قاييرقاسي ايچون 3000 كيلووات بر قوه لازم اولماقده، اودر كه كنججده ستانسياسي تيكمكه فكلر واردر.

باكو سر كيسي (يارمارقا)

ايچون مال

باكو سر كيسي ايچون ماللر آلتماقا باشلامشدر. ايندى به قدر 100 واقون مال آلتمشدر. ايران دانده بر بارتيا مال كلدى كه 15 بيلگ بوتى ايران دوگسي ايدى. بلوروسيا تجارتن تشكيلاتلاري سر كى قوميتسه معلوم ايتدبلر كه اوزلري ده اوز سانعي ماللاري ايله برنجى نوبه ده سر كيه اشتراك ايدمكيدر. ايراندان ماللار كيج تشديكندن اوترى ايران تاجرلريننگ سر كى قوميتسه اولان توقع اوزرينه سر كى قبورالنگ 18 يته تاخير ايدلمشدر.

حساب اولنان بويوك ويدى ل. ق. گچلر اتفائنگ عضوي آغاميرزه رضاييف «زنگي» ننگ 30 نمره سنده بودا قومومولمي بداخلاق خاصيتلر دن اوترى مذكورنگ آدينه ويريلن سرلوحه لي مقاله موجبتجه و نخچوان طرفندن كيزلي اولاراق قاندرابات شبي كتيرر كن ستاسيونده چقا واسطه سيله همين بولدش دولوب 3-4 كون جسبه آلتمشدر.

ايروان مر كزي گنجلر قوميته سي و ويدى باسار ناچه گچلر قوميتسه ننگ تشبثيله مذكور آغاميرزه رضاييف غيرى، عضولرده نمونه اولماق ايچون 1927 نجى سنه 27 بانوار دا بويوك ويدى ل. ق. گچلر اتفانقدان خارج اولدى.

گوز قولاق زاده

وقت اوغرونده مبارزه دوام

ايتديرمه لي

حال حاضرده بوتون شهر وكند لرده هر بر قوميسارات اجرائيه و

فرقه قوميتهلر نيزدنده «قناعت او غروندا مبارزه» قوميسونى تشكيل اولونوب لازمسز خرچلر ايله مبارزه آبارير.

اونلارندا موفقتي و نقصاني باره ده كند و شهر مخيزلري كونلك غزته لرده معلومات ويريرلر.

نه دنسه «زنگي» غزه سي مخبر لري چوق وقتدن بري در «قناعت اوغروندا مبارزه» باره ده غزته ده هيچ بر معلومات ويرمه بوزلر.

«قناعت اوغرونده مبارزه» باشقا شمار و قامبايالار كيمي موقتي دكل، بر شمار و قامباينادر اودر كيمي هر بر فرقه و قومومول عضوي ايشتر كند ايشتر شيرده قواوبه رايتملرده، ادارهلرده لازمسز خرچلر ايله مبارزه آبارمالي، مخيزلر ايله «قناعت او غرونده مبارزه» قوميسونلاريننگ مو فقيت و نقصانلارندن يازماغي اونوتما مالي در.

### خيرداساتيش قيمتلريني اينديرمك حقتده

جمهوري قوميسوننگ جلسه سي

آنگ 2 سنده خلق داخلي تجارتن قوميسارلننگ ارمنستان موكللي بولدش بيركولياننگ تحت رياستنده خلق دا خلي تجارتن قوميسارلني نيزدنده خيردا ساتيش قيمتلريني اينديرمك حقتده جمهوري قوميسوننگ جلسه سي واقع اولدى. قوميسون خيردا ساتيش قيمتلريني اينديرمك زحمتلريني داهاده قوه لنديرمك قرارا آلدى. بومقصدله قوميسوننگ هفته ده ايكي نوبتي جلسه سي اولماقده. اوراده جوزبه جور ماللارنگ قيمتلري تحقيق ايديله رگ اونا كوره بازار وضعيتي دوزنه سالناجاق در. قوميسون كله جك جلسه ده مال قاقتوراننگ، دري و دمير ماللارنگ و انشاآت لوازماتنگ كرك بويوك و كركسه خيردا ساتيش قيمتلريننگ ايتداي و ارمنستانده اولان قيمتلري باره سنده معروضه ويرمك خلق داخلي تجارتن قوميسارلني موكلنه سفارش ايلدى. ماللارنگ تفاوتى و سيپلري ده بللي ايديله چكدر كه اونا كوره قيمتلري اينديرمك سياستى بوروديلسون. دري تجارتي دوزنه سالماق مقصديله ارمنستان تجارتي، دري صنا عيسي، هاقوب و ايروان قمله قواو پدرايتفلريننگ اشتراكى و برلك چا لشماسيله دولتي دري تجارتي ايچون خيردا بر آبارات تاسيس ايتمك قوميسون لزوم كوردى. مذكور آبارات يانگزر دري تجارتي ايله مشغول اولماقده، اوده بلشلوچه كند ليلرنگ و قمللرنگ احتياجه كفايت ويرن دريلر ايله. بو آبارات سايه سنده كله جكده بازارده دري آل ويريني دوزنه سالماق و خصوصى آل وير چيلر طرفندن قيمتلرنگ بو كشتمسي عليه نده مبارزه آبارماق ممكن او لماقده.

بوقايرده ذكر اولنان آباراتنگ ياراتماق و همين اداره - موسسه لرنگ برلكده چالشماق ايشلريننگ تشكيلى قوميسون طرفندن خلق داخلي تجارتن قوميسارلننگ ارمنستان موكللي ادا ره سنه نابشيريلدى.



### ارمنستانده یگی شورالر سچکیسی قامپانیاسی

ستپان آوانده  
ناحیه سچکی قومسئونک قراری  
ایله کند شورالارینگ سچکلیری  
فیورالک 20 سنده باشلابوب مارت  
آبک 5 نده بیتهجکدر. روزنامه  
اصولیه هر کند شوراسنک وقتی  
تعیین ایدلمشدر. ناحیهنک 500 دن  
زومه سهچچیلره مالک 9 بوبوک  
کندر سهچکی رابونارینه تقسیم  
اولتمشدرلر بونلاردان ستپان آوان 4  
و قالانلار ایکیشر رابونه.

#### قامپانده

قاپان رابون سهچکی قومسئونک  
عضولری و موکللری بوقسوللارک  
تشکیلات زحمتلرینی آبارماق، و  
سهچچیلر ایله سندن محروم اولان  
لارک سیاهیلرینی تنظیم ایتمک ایشنده  
رهبرلک ایتمک اوزره کندره کیش  
درلر مرکزی اجرائیه قومسئونک  
تعلیماتی کندلرده کیش صورتله  
کله و بیلشدرلمشدر. ایندیلمکده 14  
کندده سهچکی سیاهیلری رابون قو  
مسیونه کوندرلمشدر. حق-حساب  
قامپانیاسی سیاهیلر ایشی بیتدکن  
سوگرا باشلاباجقدر.

#### ایجه و انده

ایجه و انده بوقسوللار یغجایی واقع  
بولدی. یغجایه 200- یاقین  
بوقسوللار حاضر ایدی. بومی مذا  
کرده (I) کند شورا صدرینگ،  
(2) کند شورا تفتیش قومسئونک  
مروضه لری و سائره قویلمش ایدی.  
مروضه سدن سوگرا بر طاقم بولداش  
لار بیاناتده بولناراق کند شوراسنک  
ضعیف صورتده چالشدیغی قیدایلدیلر.  
مروضه چیلره بر جوق سئواللار  
ویرلیدی.  
رابونک دیکر کندلرده بوقسوللار

### ایشچینگ مکتوبی

ارمنستان قومسویست فرقه سنک تورک شعبه سنه \*

غزته گز ایشچی ناشر افکاری  
اولدیغی بیلدیکم ایچون، آمرقاده  
چالشدیم بر قایریقاده گوزمه کور  
دیکم بو فجع حادثه بی سزه نقل  
ایتمک ایسته بورم.  
زنگینلرک، هر وقت ایچون،  
ایشچیلرک مروض قالدیغی فلاکتلری  
ساقلامق صورتله اهالی بی آوتدبئی  
معلومدر. جباهیر منقعه آمریقانک  
(دشروت) نامیله معروف صنایع شهر  
نده بر اوتوموبیل فابریقاسندا چا  
لیشیرکن، ایشچینگ بری، ایکی  
تون یازم آغرلیقنده بر دمیر کله سنک  
بو کسکدن دوشدرک هوائی تضییق  
ماکنه سنک بردن بره کسيلمه سیله،  
همین فابریقانک آتنده چالیشان فقیر  
ایشچی خوردوخاش اولمشدر.

بو ایشچینگ بو صورتله حیاتی  
غایب ایتزدن بر ساعت اول سیفور  
طه قومپانیالردن برینگ کوندردیکی  
بر مامور فابریقا داخلنده ایشچیدن  
هر آی بر مقدار پارا آلق صو

دوشوندم، طاشیندم، بورادا بعض  
تیارو و کینولرده کوستریلن اویله  
مر کبلر، کوبکلر و یا آتلر واردر  
که، حیاتلری اللی و یا بوز ییک  
دوللار مقابلنده سیفورطه نمشدر. اما  
بورادا بر ایشچینگ، بر اشک، بر  
کوبک قدر یله قیمتی بوقدر.  
ایشچی حسن  
(\*) ایشچی حسنک آمریقان  
اداره مژه کوندرمش اولدیغی مکتوبی  
عیناً درج ایدرز.

### شورالر اتقاقی و خارجی دولتلر

انکلتزه مطبوعاتنده شورالر اتقاقی  
علینده آباریلان قامپانیا دوردی.  
فقط قالین یینیلر شورالر اتقاقی ایله  
دیپلوماسی علاقهنی کسدریمکدن  
اوتری جد و جهد ایدیرلر. «اوبسر  
وهر» غزته سی محرری هاروین علا  
قه بی کسمک علینده بولدی. هاروین

### جمعیته اقوام باش کاتبه لیتوینوف یولداشک بیاننامه سی

1927 نجی یلیک بانوار آینک  
27 سنده خلق خارجی ایشلر قومسیا  
ری عوضی لیتوینوفک امضاسیله جمعیته  
اقوام باش کاتبه بر بیاتنامه کوند  
ریلوب دیلمشدر:

«مخصوصی شخصلر واسطه سیله حا  
ضرانان سلاحلره، محاربه لوازماتلرینه  
و تجهیزاته عائد ترتیب ایدیلدیک سا  
زیشنامه نک پروژه سنی تنظیم ایتمک مقصدیله  
علاحده قومسیا چاغرماق حقیقده کی  
14 ده قابر 1926 تاریخلی بیاتنامه گزه  
جواب اولاراق، س. ش. ج. اتقاقی

### شرق و مستملکه لرده

#### چین احوالاتی

آنکلیز عسکرلرینگ چیندن  
چیقاریلماسی طلب اولتیر  
مستقل قله فرقه سنک ملی شورا  
سی بر قطنامه چیقاراراق آنکلیز  
بری و بحری عسکرلرینگ چیندن  
چیقارلماسی طلب ایدیر.  
ملی شورا براتپاهنامه ایله محلی  
تشکیلاتلارا مراجته محاربه نک قبا  
قی آمقندن اوتری سلاح و حربی  
لوازمات حاضرلاماقدن و نقل ایتمک  
دن بویون قاچرماقله کتله وی واسطه لار  
اله آماق تیبیه ایدیر.

#### چینده انکلتزه منافعی

آنکلیز غزته لرندن بری چینده کی  
تجارتک 20 قاضی انکلتزه نک  
اولدیغی بازیر. چینده آنکلیز قاپتا  
لسلرینگ قوبدیغی سرمایه 300-250  
میلیون آنکلیز لیراسه چاتیر.

#### آنکلیز عسکرلرینگ قارایه چیقا

رلماسی علینده شکایت  
چین خارجی ایشلر وزیرینگ  
شاهتهاید کی قویساری شاهتهاید  
انکلتزه طرفندن عسکر چیقارلماسی  
علینده شکایت ایتدی.

### اعلان

#### آلمان یانکن کلن حکیملر / فنارجی یفک / ابقاروفک

«روتکن» قاینه سی

«روتکن» شماسیله قلب، جگرلر، معدنه - باغراق سوموک و  
مفصللر ماینه سی. جلد (دهری) و ساچ ناخوشلغنگ (کچل) تداویسی.

عنوان - آله ووردیان کوچه سی (سابق دوقتورسقا) نومرو 13

قبول ساعتلری: آتشم 5 دن 7 یه قدر

4-1 № 908

جدده رابوتنده آجلیق آخر درجه به  
وارمشدر. حکومت خلقی آجلیقندن  
قورتارماقندن اوتری واسطه لره آلمشدر.

#### اوزه ک فعاللاشیر

قرمزی کند ناحیه سنک گول کند  
فرقه اوزه کی، حال حاضرده قدر  
اوزه ک عضولری میسه ایشلری وظیفه  
سنده بولندقلرندن اوزه کیگ ایشلری  
بر او قدر ایله رله میوردی فقط قیش  
موسملریندن استفاده ایدرک ایستر کند  
لرده موزدور طبقه سنه منسوب اولان  
شخصلری و ایسترسه ل. ق. ک.  
فعاللاردان اوز صیرالارینه جلب  
ایدرک گونی گوندن ترقیه یوز  
قویمشدر. شاهدلی

### «زنگی» نیک انتشاری

#### جبهه سنده

#### مخبرلر بیوروسی

ایروان قضاسی رازدان ناحیه سی  
نریمانلی کندنده دیقابریک 21 نده  
مخبرلر بیوروسی تشکیل اولونوبدر  
حیف اولسونکه بو مخبرلک وظیفه سنی  
داشیان یولداشلار فرقه چیارمزلک، بی  
طرف کمدلی یا اینکه کند شورا  
عضولرینگ نقصانلاردن و یا که ای  
طرفلردن یازما بوللار عجا نه ایچون  
یازما بولر؟ اوز فکرلرینی و کور  
د کلمی دیوار غزته لرینگ نقصانلاردن  
یازسونلر کی جماعتده او غزته لرده  
یازیلانلاردان بر شتی قانسیتلار و  
یگی لکلره آشنا اولوب اوندان  
استفاده ایدرک اوز عییلرینی دوزنات  
سولر. حالبوکه کند ایچنده کینه  
بدعتلر کندده دوام ایتمکده در مثلا  
خلوت بر ایوده بر آوادی اولا  
اولا دوباره اونک اوسته زاقسر  
ایولمه سی و خیرده قیزلارک اره  
ویریلمه سی و کند شورالارینگ  
سه قسیلالارینگ قتلرینه آزالماسی بوزندن  
ایشلمه لری و کند ایچنده 30-35  
یاشنده آدم لارک آشیق اونیوانلارک  
گونندن گونه سایلارینگ آرتمالاری  
حتی پیونه ر و قومسوموللارداندا  
آشیق اونیوانلاری یازما بوللار هر  
حالدا امید وار اولورز که بوندان  
سوگرا هر بره مخر قورقویاراق یازدیغی  
دوغرو بازوب آشکارا چیقاراجدر.

لوری پامباق تورک فرقه تعلیمات  
جیسی بولداش کریم احمدوفه:  
کوندرمش اولدیغیز 25 آد  
ریسلره فیورالک برندن اعتباراً  
«زنگی» کوندریلیر.

مقری قضا فرقه قومسئونک:  
فیورالک اعتباراً آدریسگرله 19  
عدد «زنگی» کوندریلیر.

رازدان ناحیه سی تورک ل. ق.  
ک. ا. تعلیمات جیسی بولداش زینالوفه:  
کوسترمش اولدیغیز 40 آونه  
چیلره فیورالک 15 ندن «زنگی»  
کوندریله جکدر.

بولداش عسکر زاده به:  
آباریلان تحقیقاته کوره ویرد ککیز  
آدریسره غزته کوندریلیمشدر. یگی  
سیاهیگزه بکلرز.

هینت تحریریه





HƏFTƏLIQ KƏZETƏ

Abynə kiməti: 1 illijə-2r. 1 ajiğı-2ok. 6 ajiğı-1 » taq nys. 5 » Zəhmətqeslərə və firkəyə ajiđ jazılar kəbyl olynır.

Adres: Erivan. Apovjan quçəsi E. K. (b) F. M. Komitə turq zəbəsi Telefon № 254 Təvziat zəbəsinin adresi: Apovjan q. № 8 Telefon № 272

2-nci devam ili № 6 (56) 12 Fəvral 1927 il Zənbə

JENI TURQ ƏLİFBASININ MUVƏFFƏKİYYƏTLƏRİ

Əsirlərdən bəri qeridə kalmış əyralar turqləri için bir qəsə jol olarak onları mədəniyyətə dogry aparan jeni turq əlifbasıdır. Əlbətdə çar həqyməti vəkənda də cəməətimizin halını nəzərə alıb və by jolda çalıəanlar var imiş. Fəkət çar həqyməti və onyn kyjryky olan mollalar və mulqədarlar by əlifbanın kəbylyna heç bir vəkə jol vermirdilər. Hətta mollalarımyz jeni əlifba tərəfdarlarını qafir hesab edirdilər.

Fəkət jeni əlifba sajesində bisəvad kyrslarda uç aj zərfində okyjyb jaza bilir. Misal için qeçən sənə kadınlar kylybynda uç aj kyrsa dəvam edən kızlar by qun «Lenin namına olan ali tib» məqtəbinin birinci sınıfında dəvam etməqdədurlər qi, uç ildən sonra hər biri səvadlı kadın içisi olarak çıkacakdurlər.

Hal-hazırda jeni turq əlifbası öz muvəftəkijjəti sajesində qəhnə ərəb əlifbasının jerini əlindən almakdadur və qəhnə ərəb əlifbası javaz-javaz pəsəpusəsini jıgırdır. Kafkaz turqlərini tərğ edub öz qəhnə vətəni olan ərəbistanı jad etməqdədur.

Belə qi imdi birinci dərəcəli məqtəblərin birinci iqinci sınıfında dərslər təmamilə jeni əlifba ilə olyb kalan bəzə sınıfında da həftədə 3-4 dərş qəçməqdədur. İmdi az bir jazlı jeni turq əlifbası ilə səvadlı olanlar ərəb əlif-

bası ilə səvadlı olanlardan artıkdur zəmindəjəm. Jeni əlifba məbyatında «Jeni jol» kəzetəsi bejuq bir jer izgal etməqdədur qi bynynda muəllimlərimizdən bəzəka hamı bilir. Çünqə əhər məqtəb muəllimlərini yalnız biri iqisi «jeni jol» kəzetəsinə abynədurlər.

«Jeni jol» kəzetəsi jəqənə bir kəzet olyb hər qun dunja hadisələrindən Zakatkasjanın hər quzəsindən və kəzalarında olan xəbərləri əzqar etdiqi hamıya məlymdur.

Zəhmətqes qəndçilərimiz by kəzetəni bejuq bir həvəsle okyjyb və bəzəkarlarında bəzə salırlar. Əqər kəzalarda olan jeni əlifba bujroları kəzetə izinə əhəmiyyət versələr qələcəqdə kəzetəimiz bejuq bir tiraza maliq olacakdur.

Jeni əlifba ilə çıkan divar kəzetələri bəz jərlərdə iləridursə bəz jərlərdə qeridədur. Məsələn kadınlar kylybynda divar kəzetəsi vəkəti-vəkəndə çıkmakdadur. diqər kylyb və məqtəblərdə isə vəkəndə çıkmamaklə bərabər yalnız bir iqı styny jeni əlifba ilə çıktır. (jeddi sənəliq məqtəbində çıkan divar kəzesi).

By qibi noksanları nəzərə alıb hər halda muəllərimiz by izə artıq dərəcədə əhəmiyyət verub qəhnə əlifbanın təmamilə ləğv edilməsinə və jeni əlifbanın intizarına çalıəmaltdurlər.

M.

QƏNDƏ JENI ƏYRA SEÇQİLƏRİNƏ NƏ CUR RƏHBƏRLIQ ETMƏLIDUR.

QƏND KOMMYNIST ƏZƏQLƏRİ VƏ ƏYRA SEÇQİLƏRİ

Jeni əyra seçqiləri dolajsilə qənd əzəqləri qəçmisin təcrybələrini həsaba

almalıdurqi vaki olan səhvijatləri duzəldyb by dəfə seçqiləri daha muvəftəkijjətli bir syrətdə qəçirə bilsynlər.

Hər bir əzəq için aj-

dın olmalıqi qeçən seçqilər zamanında 1) qəndilərin joksyl myzdur, ortabab, kolyçomak vəlx hissələrin nə cur istiraqi vaki və nə için biri aktif və diqəri zəif olmyzdur. 2) əzəqin təqlif etdiqi namizədlərdən neçəsi və nə için seçilmədilər 3) butun kommynistlər seçqilərə nə cur istiraq edirdirdi və hanqi cəhətdən onların istiraqi zəif idi 4) joksyllar qəndin aktifi ilə birliqdə çalıəan izdə nə noksanlar var idi vəlx.

By sorgyları jaxət təhlik və ajiđn edən əzəq təbi qi by dəfə olan seçqilər əsnasında daha bejuq muvəftəkijjətə maliq olacakdur.

FIRKƏNIN RƏHBƏRLIQI

Bir çok əzəqlər daha jaxət anlamamışlarqi bejuq kaçırmakın əmir və məbyr edici isyldən əl çəqməqin və əjni zəman qəndilələr üzərinə firkə rəhbərliqində bylynmakın nə bejuq əhəmiyyəti var dur. Bir jerdə bejle anlamışlardur qi izdən əl çəqməli heç əjə karəməjyb qəndiləri byrakmalı ne cur istərlərsə ojlədə seçqiji icra etsynlər. Əzqə səzle o qibi əzəqlər qəndilərə rəhbərliq etməqdənsə əzləri onların dalından qetmişdylər və əz namizədlərini vermislərsədə onları mudafie etməmişlərdur, curbə-cur məsələlər təhlik olyndygy vəkəit siqyt edərəq uz almış kolyçomaklara lazım olan cəvabi verməmişlər vəlx, diqər bir jerdə, hər nəkədər ibtidai seçqij zəhmətləri aparmış, qəndilələr arasında sejləmiş və məsələləri izah etməmişlərsə, əmma seçqij qununda

də əzləri tərəfindən namizədlər təqlif etməsindən təmamilə bojyn kaçırmışlar qəndilələr arasında aktitliq hisylə qəçirməqə və əjni zəman firkənin rəhbərliqi kuvvətləndirmədə çalıəmalı, seçqij zəmanında əzəq tərəfindən namizədlər verməqdən bojyn kaçırmamalı, biləqis seçqilərdən kabak qəndilələr arasında təbligat aparmalı, onları əzəqin namizədləri ilə tanıə etməli və seçqilər arasında onlar bərasində jaxət, fiqirlər jayıtmalı, by syrətə, seçicilər üzərinə siqntı kojmadan əzəqin namizədlərini seçqijə qəçirməq mümqun olacakdur.

MUHUMMY İBTIDAI SEÇQIJ ZƏHMƏTİ DUR.

qənddə çalıəan firkəvilər bir əeji jaxət, bilməlidurlər. Əzəq seçqilərdən kabak əqər qitləji (myzdyri, joksily və ortababı) təzqil və əz tərəfinə cəlb edəmməmişə və seçicilər arasında əz tərəfindən təqlif olynan namizədlər həkində jaxət, fiqir jarada bilməmişə o, heç bir muvəftəkijjətə maliq olamıjacakdur. Kolyçomaklar əz zəhmətlərinə seçqilərdən çok kaqak bəsləjirlər, onlar əz namizədlərini kabaka çəqirlər. ələhdar namizədlərə karəy cəməəti təhriq edirlər.

Çok vəkə seçqij qununda onların «təzqilatçıları» ortajada çıktıjrlər. fəkət izə o cur tərtib edirlərqi onlar hazır olmadanda iz kabaga qədir. Əz adamları sejləmiş olsada heç joksə karəyqilərin seçqijə pozilyr.

Bizim əzəqlər kabakcadan çalıəməjyb hər əeji «jəbəxtə» byrakırlər. (Mabə'dij qələn nomrədə) «M.»

QASIBLAR İCLASI

Pambak-lori kəzasının Saral qəndində janvar aj-

nın 26-sında qənd firkə əzəji ilə imym qasıblar

iclası çağırılaraq by ilqi əyra seçqiləri karəysında qənd qasıbları ilə firkə və komsomol əzəqlərinin aparaqakları izlər bərasində firkə təlimatçısı jol. Əhmədofyn məryzəsi dinləniləqdən sonra iclas tərəfindən by ilqi əyrajə əqsəriyyəti qasıb olmaq ərtilə 19 nətər uzvilə 6 nəfər namizəddən ibərət bir siyahı tənzim olınaraq iclas sədarətnə verilmişdur və ziqr olınan siyahı əqsəriyyət səs ilə kəbyl olyb seçqij zəmanında by siyahının qəçirilməsi üçün istiraq edən qasıblar firkə əzəqinin rəhbərliji ilə cəməət arasında təbligat aparmalarına soz verdilər.

Lori

ZAKAFKASJANIN TƏHİRİ NFYSI NƏTİCƏLƏRİ

Zakatkasja mərqəzi istətitika idarəsinin nəzər etdiqi son rəsmi listasına qərə Zakafkasjanın uç cəmhəriyyətlərindəqi cəməətin jəqyni 5,788,894-ə balıq olmyzdur.

AZƏRBAJCANDA:

Əhər əhalisi 677,814. qənddə 1,660,776. cəməən 2,298,590 nfys olmyzdur. (Naxcivanda daxıldur).

ERMƏNİSTANDA

Əhərdə jəzajan: 157,952 qənddə 709,742. cəməən 867,694 nfysdur.

QJURCİSTANDA:

Əhərdə jəzajan 568,947 qənddə jəzajan 2,053,663 cəməən 2,622,610 nfysdur.

Ermənistan statistika idarəsinin son təşihnaməsinə qərə Ermənistanda əhalinin həkiki mukdarı 930,000 sajmaldur. Çünqi Leninkanın zəlzələsi bir tərəfdən diqər tərəfdən isə kliz mosisimi olmaq dolajsilə əlqənin bəz kəzalarından cəməən 60,000-dən artıq xəlkə koməy cəmhəriyyətlərə və sair jərlərə qəçmyzdur.